

Sahnabad İSMAYIL

Filologiya üzrə fəlsəfə doktoru

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti

E-mail: Sh.ismayil77@gmail.com

<https://doi.org/10.59849/2309-7949.2024.3.103>



**AŞIQ SƏRRAF QASIMIN YARADICILIĞININ
POETİK XÜSUSİYYƏTLƏRİ**

Açar sözlər: Aşıq Sərraf Qasim, sinonim, omonim, antonim, yaradıcılıq, Naxçıvan, leksika

SUMMARY

Shahnabat İsmail

POETIC FEATURES OF ASHIQ SARRAF GASIM'S CREATIVITY

The article examines poetic features of the creativity of Ashig Serraf Gasim, one of the talented representatives of the modern ashug environment of Nakhchivan, who benefited from the Dada Alasgar school and his work. It should be noted that the legacy of the ashug consists of both types of poetry belonging to the ashug's work, as well as valuable poems written in syllables and verses. The research in the article is mainly based on samples written in the style of ashug poetry. The fact that his poetic language is adorned with synonyms and antonyms locally and appropriately confirms the rich stylistic possibilities of the talented ashug. During the research, the presence of homonyms in the poetic language of the ashug, but its weakness compared to synonyms and antonyms was revealed. The presence of synonyms, homonyms and antonyms in the poems of the ashug, which are both specific to our language and formed on the basis of derived words, has given the poems both high artistic qualities. At the same time, these lexical units strengthened the meaning, and the poems decorated with these units also served to imitate the reader's artistic taste.

Key words: Ashig Serraf Gasim, synonym, homonym, antonym, creativity, Nakhchivan, lexicon

РЕЗЮМЕ

Шахнабат Исмаил

**ПОЭТИЧЕСКИЕ ОСОБЕННОСТИ ТВОРЧЕСТВА
АШИГА САРРАФА КАСИМА**

В статье рассматриваются поэтических особенностей творчества Ашига Серрафа Гасыма, одного из талантливых представителей современной ашугской среды Нахчивана, воспользовавшегося школой Дада Алесгара и его творчеством. Следует отметить, что наследие ашуга состоит из обоих видов поэзии, принадлежащих ашугскому творчеству, а также ценных поэм, написанных по слогам и стихам. Исследование в статье в основном основано на образцах, написанных в стиле ашугской поэзии. Тот факт, что его поэтический язык украшен синонимами и антонимами локально и уместно, подтверждает богатые стилистические возможности талантливого ашуга. В ходе исследования было выявлено наличие омонимов в поэтическом языке ашугов, но его слабость по сравнению с синонимами и антонимами. Наличие в стихах ашуга синонимов, омонимов и антонимов, как специфичных для нашего языка, так и образованных на основе производных слов, придало стихотворениям обоих высокие художественные качества. В то же время эти лексические единицы усиливали значение, а украшенные этими единицами стихотворения также служили подражанию художественному вкусу читателя.

Ключевые слова: Ашиг Сеффаф Гасым, синоним, омоним, антоним, творчество, Нахчыван, лексика

Giriş: Dilin dərin qatlarına varmaq, ümumxalq danışiq dilindən bacarıqla istifadə etmək Azərbaycan aşiq mühiti nümayəndələrinin çoxunun yaradıcılığında müşahidə olunur. Bəzilərində dil qatlarının dərinliklərindən istifadə, xalq danışiq dilinin ədəbi dilə uyğun söz və ifadələrindən peşəkar şəkildə istifadə qabarıqdırsa, bəzilərində isə bu məsələ məhduddur.

Naxçıvan aşiq mühiti özünün tarixi etibarilə qədimdir. Burada müxtəlif dövrlərdə peşəkar və ifaçı aşıqlar yaşayıb fəaliyyət göstərmişlər. Orta əsrən etibarən Naxçıvan aşıqlarının fəaliyyəti daha gözəçarpan şəkildə inkişaf istiqamətində olub. Orta əsr aşıqlarından Ordubadlı Aşıq Kərim, Aşıq Süleyman, Ululu Kərim və b. fəaliyyət göstəriblər. Onların hər birinin yaradıcılığı Azərbaycan aşiq mühitinə dəyəri olan töhfədir. Və bu ədəbi örnəklərdə həmin dövrün ictimai-siyasi, mədəni hadisələrinə qarşı xalq münasibətini ifadə edən məsələlər qabardılmışdır. Cənki aşiq el ağsaqqalı, el atasıdır. Xalqın dərdindən anlayan, onun səsini məsul insanlara yaradıcılıq silahı olan şeirləri vasitəsilə çatdırmaqdan hec bir vəchlə çəkinməyən cəsarətli şəxsiyyətdir. Bütün bunlarla yanaşı həmin aşıqların yaradıcılığında xalqın mənəvi sərvəti olan dili ilə bağlı məqamlar da öz əksini tapır. Elə haqq sözü söyləməkdən hec də çəkinməyən adları çəkilən aşıqların, onlardan da əvvəlki dövrlərdə yaşayıb yaranan Azərbaycanın (Aşıq Ali, Dədə Ələsgər və s. kimi) görkəmli aşıqlarının yaradıcılığından bəhrələnərək formallaşan müasir dövr Naxçıvan aşıqları da xalq dili, o cümlədən klassik ədəbi dilimizin imkanlarından peşəkarlıqla istifadə edərək bir-birindən dəyərli əsərlər ərsəyə gətirmişlər.

Araşdırma obyektimiz müasir dövr Naxçıvan aşiq mühitinin istedadlı nümayəndələrindən olan Aşıq Sərraf Qasımın yaradıcılığıdır. Aşıq-şairin dili olduqca anlaşılıq, xalq dil-üslub qaydalarına uyğundur. Aşığın dilində öz sələflərinin yaradıcılıq ənənələrinə, dil-üslub xüsusiyyətinə bələdliyini ifadə edən ərəb-fars kəlmələrindən istifadəni müşahidə etsək də milli mənşəli sözlərimizin mövcudluğu, əsasən də müqayisə zamanı üstünlüyü təqdirəlayıq haldır. Araşdırma zamanı aşığın yaradıcılığında saf, təmiz; yar-yoldaş, qoyum-qardaş leksik sinonimlərindən istifadəni müşahidə edirik:

Min cəfani çekdim, qədir bilmədin,
Hayif oldum sənə, qul etibarsız.
Vicdanım önündə *safam, təmizəm*,
Nə edim, olursan, ol, etibarsız [3, 17]

Və ya:

Sərraf Qasım deyər: ax gözümdən yaş,
Kimə bel bağlayım, kim olsun sirdaş?
Dost-müşahib, qohum-qardaş, yar-yoldaş,
Dövlət etibarsız, pul etibarsız [3, 17]

Yuxarıdakı misradan da bəlli olduğu kimi, alınma mənşəli leksik sinonimlərdən də aşığın yaradıcılığı xali deyildir.

Aşığın başqa bir şeirində də biz leksik sinonimləri izləməkdəyik:

Namus, ar [3, 9], həya, ləyaqət [3, 9], abır, ismət [3, 17] və s.

Sinonimlər Sərraf Qasım yaradıcılığında aşığın yaradıcılıq üslubuna uyğun olaraq yerli-yerində işlədirilir. Aşiq belə ifadələri işlədərək mükəmməl sinonimlik cərgəsi yaratmaqla təkcə gözə, qulağa xoş gələn əsər yaratmağı məqsəd olaraq seçməyib, həm də xalqa çatdırmaq istədiyi əxlaqi-fəlsəfi məsələləri məhz si-nonimlik cərgəsinin mükəmməlliliyindən istifadə edərək çatdırmağı düşünmüşdür:

Məni yurdumdan qovan var,
Deyir: - nə yurdun, yuvan var,
Nə ədalət, nə divan var,
Öyrim keçir, düzüm keçmir [3, 66]

“Sözdür” adlı qoşmasında sözün dəyəri, kəsəri, dünyanın ən böyük varından, dövlətindən üstün olduğunu oxucuya çatdırmaqla dilinin zənginliyini təmin edən sinonimlərdən də yerli-erində istifadəyə nail olmuşdur:

Sənin şan, şöhrətin, var, dövlətin pul,
Mənim şan-şöhrətim, dövlətim sözdür.
Sənin təmtərağın, hər zinətin pul,
Mənim təmtərağım, zinətim sözdür [3, 13].

Üçüncü və dördüncü missralardakı təmtəraq – zinət sözlərini aşiq mətn daxilində sinonim kimi istifadə etmişdir. Bu da aşığın mənsub olduğu dilin daxili qayda-qanununa bələdiyini bir daha sübut edir.

Sərraf Qasımın şeirlərində klassik ədəbi dildə işlənən sinonimlərə də təsadüf edirik:

Verdim ona mən canımı,
Tapdım ləlü-mərcanımı.
Yarın canı yar canımı,
Oda yaxdı narın-narın [3, 67].

Aşiq təkcə qoşma və gərayılılarında deyil, təcnislərində, yeri göləndə yaradılması heç də asan olmayan, ustaddan çox böyük məharət tələb edən ciğalı təcnislərində də sinonimlərdən istifadə etmişdir:

Mən aşiqəm, qəmim çox,
Dərdlinin dərd, qəmi, həm ələmi çox.
Şəhidlər başın kəsmiş,
Qılinc dəlmış nizə, ox.
Hüseyn, Əbbas, Əkbər, nə də Qasim yox,
Ancaq haqdan yardım, haqq umar, ağa [5, 301]

Dərd, qəm, ələm – sözləri burada sinonimlik cərgəsi yaratmış sözlərdir. Burada hər üç söz alınma sözdür. Bu sözlərin sinonimlik yaratmasına səbəb onların eyni mənşəli olması deyildir. Bu sözlərin sinonimlik cərgəsi yaratması ona görə mümkün olmuşdur ki, sözlər ayrı-ayrılıqda həm incə məna çaları, həm üslubi məqamı, həm də işlənmə yerlərinə görə düzgün seçilmiştir. Bunlar bir-birindən məhz bu cəhətlərə görə ayrılır. Buna görə də bu sözlər sinonimdir.

“Çarəsizin çarəsini, dərdini, Dərmanını bilən, a yazılıq, yazılıq” [3, 13] – misralarındaki çarə-dərd sözlərini də aşiq mətnadxili sinonimlər kimi istifadə etmişdir.

Və ya mətn daxilində bir-biri ilə sinonimlik təşkil edən sözlər də aşığın yaradıcılığında müşahidə olunur. Onlar əgər mətndən – şeirdən çıxarıllarsa sinonimlikləri mümkün olmaz:

Sərraf Qasım deyər: *ağır, pis* günüm,
Çatıb daha olmaz dərddən diskinim.
Çöşküüb üstümə, getmir çiskinim,
Dolaşır köksümdə duman, ağıriyır [3, 16].

“Yarğanlar yaranar *sellə, daşqınla*” – misrasında da sel, daşqın sözlərini aşiq fikrinin ifadəsində ustalıqla seçərək mətnadxili sinonimlər kimi istifadə etmişdir. Göründüyü kimi, Aşıq Sərraf Qasım dilimizin şəffaflığını qorumaq üçün milli mənşəli sinonim cütlüklərinə daha çox üstünlük vermişdir.

Sinonimlər Sərraf Qasım yaradıcılığında təkcə bir aşiq dilinin söz ehtiyatı kimi təqdim olunmur, onlar həm də ümumiləşərək ədəbi dil hüququna yüksəlmışdır.

Əvvəldə də qeyd etdiyimiz kimi, dilimizdə işlənən, klassik ədəbiyyat üçün də xarakterik olan ərəb-fars kəlmələri Sərraf Qasım yaradıcılığından da yan keçməyib. Odur ki, aşiq yaradıcılığı üçün xarakterik olan ərəb-fars mənşəli alınmalar Sərraf Qasımın şeirlərində də çoxdur:

İnsafın, mürvətin, qəlbin olmasa,
Könül bir şüşədir, əzməyə nə var [3, 30].

Qeylü-qal, fitnə, fəsad [3, 34] sinonimlərini biz klassik ədəbiyyatdan üzübəri müasir ədəbiyyatda da, o cümlədən Sərraf Qasım yaradıcılığında da izləməkdəyik.

Ə.Dəmirçizadə də bu münasibətlə belə yazır: “Alınma sözün sinonim olması üçün sinonimlik əlamətlərini kəsb etməsi vacibdir. Yəni ümumiləşdirici bir əsas məna ilə daxil olduğu cərgədəki digər sinonim sözlərdən müəyyən əlavə məna çalarlığı ilə fərqlənməlidir və bu xüsusiyyətlərinə görə də üslubi məqamda və frazeoloji tərkibdə əvəzedilməz yeri olmalıdır” [2, 125].

Sərraf Qasım yaradıcılığının leksikasını araşdırarkən omonimlərin də işlənməsi məsələsinə diqqət etdik.

Dilçilikdə səs tərkibi baxımından eyni, məna etibarilə isə müxtəlif olan sözlər – omonimlər hər biri dilin müəyyən qədər tərkibində mövcuddur. Qeyd etmək lazımdır ki, omonimlər bəzən məntiqi cəhətdən yaxın, bəzən də heç bir yaxınlığı olmayan anlayışları ifadə edir. Omonimləri təyin edərkən, əlbəttə, tarixiliyi də nəzərə almaq lazımdır [1, 14].

Dilçilik ədəbiyyatında omonimlər mənşeyinə görə iki qrupa ayrılır:

1. Dilin öz daxili imkanları vasitəsilə, yəni sözlərdəki çoxmənalılıqdan törəyən omonimlər

2. Başqa dillərdən keçmiş sözlər vasitəsilə əmələ gələn omonimlər [1, 14]

Bədii ədəbiyyatda başqa leksik qruplar kimi omonimlərin də müəyyənləşməsində istifadəçinin – şair və ya yazıçının fərdi üslubu və xalq dilinin lügət tərkibi əsas rol oynayır.

Sərraf Qasım yaradıcılığında sinonimlərə nisbətdə omonimlərin işlənməsi elə də zəngin deyildir. Buna baxmayaraq, aşiq bu leksik vahidlərdən də üslubuna məxsus şəkildə istifadə etmişdir. Onu da qeyd edək ki, omonimlərdən şeir dilində istifadə etmək, sözün həqiqi mənasında yaradıcı insandan məharət, sözün incəliyinə diqqət bacarığı tələb edir. Və Aşıq Sərraf Qasım da yetərincə peşəkar şair olduğundan sözün bu tələbinə ustalıqla əməl etmişdir və leksik omonimlərin işlənməsində ehtiyat nümayiş etdirmiştir:

Bax, uca dağlara, gör *dağ* üstündən,
Əskik olmaz köhnə qar *dağ* üstündən.
Sağalmamış hələ bir *dağ* üstündən,
Yenidən qəlbimi dağlama, gözəl [3, 15].

Qoşmadakı *dağ* sözlərinin omonimliyi göz önündədir. İlkinci və üçüncü misralarda *dağ* sözü coğrafi məkəni, üçüncü və dördüncü misralardakı *dağ* sözü isə qızdırılmış dəmirlə insanın və ya heyvanın bədəninin hansısa yerinin yandırılmasını ifadə edir.

Yaradılması ustaddan məharət tələb edən cığalı təcnislərində omonimlərə təsadüf edirik. Bu təcnislər aşiq Sərraf yaradıcılığında, sözün əsl mənasında, yüksək peşəkarlıqla ərsəyə gələn şeirlərdir. Və bu şeirlərin də dil-üslub xüsusiyyətləri aşağıın xalq dilinin dərinliklərinə bələdliyini özündə təcəssüm etdirməkdədir:

Təzə nübar təzə bağdan ver, *alım*,
Təzə bağda var yaşılim, var *alım*.
Sərraf Qasım fəxr eləyər, var *Alım*.
Aşıq deyər, var *alım*,
Var yaşılim, var *alım*.
Dəfinəsi dağılmaz,
Seçim elə var *alım* [3, 64].

İlk misralardakı *al* sözləri birinci misrada almaq feilini, ikinci misrada isə *al-qırmızı*, *qıqpırmızı* mənasını ifadə edir. Üçüncü misradakı *Ali* sözü (Aşıq Ali) kişi adıdır, birinci və ikinci misralardakı *alım* sözləri ilə morfoloji omonimlik təşkil etməkdədir. Aşağıın yaradıcılığındakı omonimlər yuxarıda haqqında sitat verdiyimiz omonimlər qrupunun birincisinə - yəni dilin öz imkanları hesabına yaranmış omonimlər qrupuna daxildir.

Aşıq Sərraf Qasının yaradıcılığında fonetik omonimlərin, yəni omofonların da işlədilməsi müşahidə olunur. Bu məsələ də təbiidir. Eyni fonetik tərkibli eyni cür səslənən sözlər xarakter etibarilə bir-birilə qəfiyə təşkil edir. Məhz bu baxımdan, xalq yaradıcılığı, aşiq ədəbiyyatında omonimlər inkarolunmaz dil faktıdır. Görünüş etibarilə bir-birinə bənzəyən bu sözlərin aşiq yaradıcılığına məxsus şeirlərdə qarşılıqlı olması ahəngdarlığı artırır, mənanı olduqca qüvvətləndirir, oxucunun və ya dinləyicinin zövqünü oxşayır, oxucunun diqqət və nəzərini ifadə edilən fikrə cəlb edir:

Dindi köksün üstə saz *əllərilə*,
Əl verib görüşdüm yüz *əllər ilə*.
Ceyran bulağında gözəllər ilə,
Oxşadin baharı, ay Dədə Şəmşir [3, 26].

İstedadlı söz ustası Aşıq Sərraf Qasim çox böyük peşəkarlıq nümayiş etdirmiştir: seçilən sözləri omonim kimi uyğunlaşdırılmışdır. Bu da aşığın şeirlərinə mükəmməl bədii nəticələr, emosionallıq, ifadəlilik gətirmiştir:

Sağa, sola çevir, gətir çölə tut,
Qaldır, sona uçub, düşsün gölə tut.
Onu şirin dindir, şirin dilə tut,
Qoyma öz gözündən ceyrəni, dağlar [3, 44].

Sinonimlər kimi antonimlər də dilin, əsasən də bədii dilin ən qüvvətli ifadə vasitələrindən olub, fikrin emosional və obrazlı ifadəsində əsas rol oynayır.

Sərraf Qasının şeirlərində mütləq antonimlərlə yanaşı olaraq nisbi, yəni mətnəxili antonimlər də təsadüf edilir. Əlavə edək ki, aşığın şeir dilindəki antonimlər dilmizin özünə məxsus sözlər və alınma sözlər vasitəsilə yaradılmışdır: *gec-tez* [3, 75], *əyri-düz* [3, 66], *var, yox* [3, 31], *xoşbəxt -bədbəxt* [3, 13], *mərd-namərd* [3, 86], *namərd-mərd* [3, 42] və s. Odur ki, aşığın yaradıcılığında antonimləri:

1. Dilimizin öz sözləri hesabına yaranan antonimlər
2. Alınma sözlər vasitəsilə düzələn antonimlərə ayırmaq mümkündür.

Dilimizin öz sözləri hesabına düzələn antonimləri aşığın şeirlərində müşahidə edirik:

Gec-tez o əcəl bilincə,
O nə vaxt bizə gəlinçə.
Dostluqda varam ölüncə,
Nəzərindən salma məni [3, 75]

Və ya:

Məni yurdumdan qovan var,
Deyir: nə yurdun, nə yuvan var.
Nə ədalət, nə divan var,
Əyrim keçir, *düzzüm* keçmir [3, 66].

Alınma sözlər hesabına yaranan antonimlər də Sərraf Qasının yaradıcılığında yetərincədir:

Söyləsin, qoy bilək, niyə doğulub,
Bu dünyaya gələn ay yazıq, yazıq.
Ölüm haqdır, *xoşbəxt* olub ölüsən,
Bədbəxt olub ölen, ay yazıq, yazıq [3, 13].

Dərin fəlsəfi mahiyyət daşıyan bu şeirdə dünya, həyat, yaşam, ölüm və s. kimi insanı düşündürən əxlaqi-fəlsəfi məsələləri aşiq xoşbəxtlik və bədbəxtlik təzadları vasitəsilə əsl peşəkar qələminin məhsulu olaraq təqdim edir. Odur ki, növbəti bəndə də diqqət edək:

Dur dostun daşı yanında,
Hər işin aşı yanında.
Kişi *mərd* kişi yanında
Qoyma *namərd* gədalansın [3, 86].

Göründüyü kimi, Aşıq Sərraf Qasım həm dilimizin öz imkanları hesabına, həm də dilimizidə aktiv işlənmə hüququ qazanmış alınma sözlər hesabına yarana-raq mövcud olan mütləq antonimlərdən yüksək peşəkarlıqla istifadə etmiş, mənalı və maraqlı bədii təzadlar yaradaraq əxlaqi-fəlsəfi mahiyyət kəsb edən fikirlərini poetikləşdirmişdir.

Nəticə: Aşıq Sərraf Qasımın yaradıcılığının – şeirlərinin dil-üslub xüsusiyyətlərini araşdırarkən aşığın zəngin dil meyarlarının olduğu məlum oldu. Araşdırma, əsasən, leksik istiqamətdə aparıldığı üçün aşığın şeirlərinin leksikası nisbətən əhatəli şəkildə təhlil süzgəcindən keçirildi. Əsasən də sinonimlər, omonimlər, antonimlərin sözügedən şeirlərdə işlənməsini müəyyən edərkən bu leksik vahidlərdən aşığın yüksək peşəkarlıqla istifadəsi təsdiq olundu. Bu vahidlərin yerli-yerində istifadəsi, əsas fikrin ifadəsində düzgün seçilməsi bədii estetika və aşığın üslubu baxımdan maraq doğurdu. Araşdırma zammi məlum oldu ki, sinonimlər aşığın şeirlərində daha fərqli və coxdur. Dilinin zənginliyi, üslubunun mükəmməlliyi bu dil vahidlərindən istifadədə aşağı, demək olar ki, kömək etmişdir. Qeyd edək ki, omonimlərdən istifadə aşığın şeirlərində sinonim və antonimlərlə müqayisədə daha zəifdir. Lakin bu heç də o demək deyildir ki, aşığın yaradıcılığında bu leksik vahidlərin işlənməsi məhduddur. Bu leksik vahidlərin işlədilməsi şeir dilində ol-duqca ehtiyat tələb etdiyindən, aşiq da bu məsələyə əməl etmiş, yeri gəldikdə omonimlərdən, omofonlardan istifadəyə şeirlərində yer vermişdir. Antonimlərdən də aşığın yaradıcılığında yüksək peşəkarlıqla istifadə olunmuşdur. Bunlar həm dilimizin öz imkanları hesabına, həm də alınmalar hesabına mövcud olan sözlərdən seçilərək istifadə olunmuşdur. Antonimlərdən şeirlərdə, əsasən də əxlaqi-fəlsəfi mahiyyət daşıyan şeirlərdə təzadlı məqamları ifadə etmək üçün zamanında və məqamında istifadə olunmuşdur. Bütün bunlar Naxçıvanın müasir dövr aşiq mühitinin görkəmli və istedadlı aşığı olan Sərraf Qasım yaradıcılığının zəngin leksikası olduğunu təsdiq və sübut edir.

ƏDƏBİYYAT

1. Cavadova M. Şah İsmayıł Xətainin leksikası, Bakı, Gənclik, 1977, 256 s.
2. Dəmirçizadə Ə. Azərbaycan ədəbi dilinin tarixi. I hissə. Bakı: Maarif, 1979, 310 s.
3. Sərraf Qasım. Bu, Sərraf Qasımın spz qalasıdır. Bakı: Ağrıdağ, 2003, 103 s.
4. Sərraf Qasım. Hüseyn matəminə qərq olanlar gəlsin. Bakı: MBM, 2011, 570 s.

